

Aksiz vergisinə edilmiş dəyişikliklər



Dəyişiklik: Aksizli malların siyahısı və dərəcələri ilə bağlı Vergi Məcəlləsinə 190.1-ci, 190.4.1-ci, 190.4.2-ci, 190.4.3-cü, 190.4.4-cü, 194.2.3-cü və 194.2.8-ci maddələri üzrə dəyişikliklər edilmiş, 190.4.5-ci maddə əlavə edilmişdir.

2017-ci ildə bu vergi növü ilə bağlı edilən əlavə və dəyişiklikləri aşağıdakı istiqamət üzrə ayırmaq olar:

Aksizli malların siyahısı üzrə

Aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir. Vergi Məcəlləsinin 190.1-ci maddəsinə edilmiş dəyişikliyə

əsasən, aksizli malların siyahısına **idxal olunan xəz-dəri məmulatları** da daxil edilmişdir.

Aksizin dərəcələri üzrə

Vergi Məcəlləsinin 190.4.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycana idxal olunan mühərrikinin həcmi **2000 sm³-dək** olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişdirilməmiş, lakin digər minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin **mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən** aksiz dərəcəsi aşağıdakı kimi müəyyən edilmişdir:

Minik avtomobillərinin mühərrikinin həcmi:	Aksizin dərəcəsi (manatla)
2000 sm ³ -dək olduqda	hər 1 sm ³ - 0,20 manat
3000 sm ³ -dək olduqda	400 manat + 2001-3000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 3 manat
4000 sm ³ -dək olduqda	3400 manat + 3001-4000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 8 manat
5000 sm ³ -dək olduqda	11400 manat + 4001-5000 sm ³ hissəsi üçün hər 1 sm ³ görə - 20 manat
5000 sm ³ -dən çox olduqda	31400 manat + 5000 sm ³ -dən çox hissəsi üçün hər sm ³ görə - 40 manat
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr	Mühərrikin həcmnin hər kubsantimetrinə görə - 6 manat

Misal: Mühərrikin həcmi 2400 sm³ olan minik avtomobili üçün idxalda ödəniləcək aksizin məbləği aşağıdakı kimi hesablanır:

Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən hazırlanmışdır

$$400+(2400-2000)*3=1600$$

Vergi Məcəlləsinin **190.4.2-ci** maddəsinə edilmiş dəyişiklik *idxal olunan platinin hər qramına görə 4 manat aksiz tətbiq edilməsi müəyyənləşdirilmişdir.*

İdxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə Vergi Məcəlləsinin **190.4.3-cü** maddəsində aşağıdakı dəyişikliklər olmuşdur:

- qızılın min çəki vahidindəki miqdarı 375 (üç yüz yetmiş beş) olduqda, hər qramına görə - **1,5 manat**;

- qızılın min çəki vahidindəki miqdarı 500 (beş yüz) olduqda, hər qramına görə - **2,0 manat**;

- qızılın min çəki vahidindəki miqdarı 585 (beş yüz səksən beş) olduqda, hər qramına görə - **2.4 manat**;

- qızılın min çəki vahidindəki miqdarı 750 (yeddi yüz əlli) olduqda, hər qramına görə - **3.0 manat**;

- qızılın min çəki vahidindəki miqdarı 958 (doqquz yüz əlli səkkiz) olduqda, hər qramına görə - **5.0 manat**;

- qızılın min çəki vahidindəki miqdarı 999 (doqquz yüz doxsan doqquz) olduqda, hər qramına görə - **6,0 manat**.

Vergi Məcəlləsinin **190.4.4-cü** maddəsinə edilmiş dəyişikliklərə əsasən idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün **400 manat** (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

Almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənəşib olaraq azaldılır;

Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

Çəki (karat)	Aksizin dərəcəsinin əmsalı
< 1 karat	400 manat * faktiki çəki
1-2 karat	2*400 manat * faktiki çəki
2-3 karat	3*400 manat * faktiki çəki
3-4 karat	4*400 manat * faktiki çəki
4-5 karat	5*400 manat * faktiki çəki
> 5 karat	10*400manat

Misal: 1) 0,5 karatlıq (< 1 karat) almaza görə ödəniləcək aksiz:

$$0,5 \text{ karat} * 400 \text{ manat} = 200 \text{ manat.}$$

2) 4 karatlıq almaza görə ödəniləcək aksiz:

$$5 \text{ (əmsal)} * 400 * 4 = 8000 \text{ manat.}$$

Vergi Məcəlləsinə əlavə edilmiş **190.4.5-ci** maddəyə əsasən idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərində **10 faizi** aksiz dərəcəsi müəyyən edilmişdir.

Eyni zamanda ***Vergi Məcəlləsinin 194.2.3-cü və 194.2.8-ci maddələrinə edilən dəyişikliklərə əsasən*** aksizli mallar üzrə vergi nəzarəti tədbirləri həyata keçirilərkən nəzarət postlarının işçiləri hazır məhsul satılarkən malların ilkin təsdiqedicisi sənədlər siyahısına elektron qaimə-fakturası daxil edilmişdir. Bununla da nəzarət postlarına vergi nəzarətini həyata keçirən vergi işçiləri satışa buraxılan hazır məhsulların ilkin təsdiqedicisi sənədlərindən biri olan elektron qaimə-fakturalarının üzərində «**buraxılışa icazə verilir**» qeydiyyatı da aparmalıdırlar.